



Rəşad İLYASOV

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  
Analitika şöbəsinin müdürü, fəlsəfə doktoru

### Yeni dövr Qərb fəlsəfəsində tolerantlıq və multikulturalizm

Antik dövrdən üzü-bəri mədəni olmaq əqləqli olmağa, siyasi varlıq olmağa bərabər tutulub. Aristotel "Nikomax etikası" əsərində yazırkı ki, "özünə münasibətdə fəzilətlə davrananlar" yox, "başqalarına münasibətdə fəzilətlə davrananlar" daha düzgün hərəkət etmiş olurlar.

Digər tərəfdən, qeyd olunmalıdır ki, orta əsr Qərb cəmiyyətində üçlü sinif anlayışı mövcud idi: dua edənlər (oratores), savaşanlar (bellatores) və işçilər (laboratores).

Multikulturalizmin tolerantlıq məfhumu ilə birbaşa əlaqəsi var. Tolerantlıq multikulturalizmin, o cümlədən, bütün bəşəri münasibətlərin əsasında duran etik əsaslardan biridir. "Tolerantlıq" latin mənşəli söz olub, dilimizə "dözümlülük" kimi tərcümə edilir. Bu terminin mənasını ifadə etmək üçün "təmkinlilik", "səbirlilik", "qarşılıqlı hörmət", "ehtiram" kimi sinonim sözlərdən də istifadə oluna bilər. Laruss lüğətinə görə, "tolerance" sözü leksikona ilk dəfə 1361-ci ildə daxil olub. "Toleration" anlayışının yaranması isə XVI əsrə təsadüf edir.

Orta əsrlər Qərb dünyasında baş verən din savaşları, XVII əsrə bağlanan Vestfaliya sülhündən sonra ortaya çıxan millət-dövlət anlayışı, fəlsəfə tarixində René Dekartla başlayan modernizm, o cümlədən, içtimai sferada modernlaşmaya təməylləri tolerantlıq anlayışının, multikultural tendensiyənin da geniş yayılmasına səbəb oldu. 1562-ci ildə katolik fransız kralı tərəfindən protestantlara ölkədə qalma icazəsi verilməsi məqsədilə "tolerer" sözündən istifadə olundu. XX əsrin məşhur alman filosofu Yurgen Habermasın da haqlı olaraq qeyd etdiyi kimi, bu məfhumun işlədilməsi tarixi XVI-XVII əsrlərə gedib çıxır. Ona görə ki, həmin dövrdə katoliklər və kalvinistlər bir-birlərinə nifrət edirdilər. Səksən ilin savaşları sadəcə İspaniyaya qarşı üsyən deyildi, eyni zamanda, ortodoksal kalvinistlərin katoliklərə qarşı apardıqları bir "cihad" idi.

Yeni dövr filosoflarından Con Lokk (1632-1704), Con Stüart Mill (1806-1873), Pyer Beyl (1647-1706), Volter (1694-1778) və başqları tolerantlıq

ideyasının inkişafına büyük töhfeler veriblər. İngilis filosofu və təbii hüquq nəzəriyyəsinin banisi Con Lök "Toleranlıq haqqında məktub" adlı traktatında xristian din qardaşlarına bir-birlərino düzümlüklə göstərməyi və aralarındaki qarışdırılmanın toleranlıq hissiyələri əvəz etməyi aşayırırdı.

Liberál dünüşe maarrifilik dövründen (XVII asır) etibarın ferd və camiyətin formalşemasını izah edən asas cəriyalarlardan biri kimi qəbul olunur. Klasik liberalizmə többü hüquqlar, praqmatizm, iqtisadi liberalizm, sosial darvinizm kimi möhfumlar aiddir. Yeni dövr fəlsəfə tarixində Con Stüart Mill müxtəliflik və fərdi azadlıq məsələlərinin üzündə təkildə durdurğuna görə liberalizmİN müüməhüm simalarından sayılır. O, ictimai sferadən liberalizmin labübünüm dünüşə sisteminiñ əsası kimi götürürdü. Con Stüart Mill liberalizmiñ sıtunu olaraq tolerantlıq təqdim edirdi. Onun fikrincə, tolerantlıq azadlıq və müxtəliflikdən daha geniş möshümən, həm də onların varlığında zəmanət verir. Filosof müüməhüm asşorlarda olan "Azadlıq daır" traktatında bu haqqda geniñ danışır. Con Lokkdan fərqli olaraq, Con Stüart Mill tolerantlığı yalnız dini düzümlülük kontekstində yox, bər çox aspektində dövərləndirir. Onun tolerantlıq anlayışı iki təmələ istinad edir: birincisi "insan təbiətinin müxtəlifliyi və onun özünü bu müxtəliflik içərisində inkişaf etdirə biləcəyin inam"dır; ikincisi isə "fərdi azadlıq inancı"dır. Mill insanı canlı bir varlıq kimi többi güc hesabına sağlamış təmol üzərində inkişaf edən və böyüyməyən can atan ağaca bənzədir. Hər insan bu kontekstdə fərqli qabiliyyətlərə malikdir və insanları eyni şərtlərə möhkəm etmək doğru deyil. Odur ki, fərd inkişaf etmək üçün azad olmalıdır. Bu mənəda Con Stüart Mill fərqliliyi, müxtəlifliyi, o cümlədən, multikulturallıq zənginlik kimi qiymətləndirir, həqiqatın ancaq fikirlərinə azad platformasında ortaya çıxma biləcəyini vurğulayır. O, fərdiyyətçiliyi və fərdin azadlığını daha çox öna çıxarmaqla bərabər insanın ictimai yönündə da inkar etmir. Con Stüart Millə görə, insan yalnız öz fərdiyyətini aid məsələlərə möşəl olan ekoist varlıq deyil. İnsan, Aristotelin də dediyi kimi, ictimai varlığıdır.

Maarifçilik öarı kainat, comiyyat və insan təbiəti ilə bağlı bütün suallara veriləcək cavabların universal və rasional şəkildə ifadə edilməsinin vaciblığını töstib etdi. Əsasın Lokmunk qoyduğu təbii hüquq anlayışı fərdin haqlarından yola çıxaraq, comiyiyati fərdlər üçün qurulmuş struktur kimi qobul edir. Bu başlıq XVIIİ əsrin sonlarında etibarən Qərb dünyəsində təziniş hakim oldu. XVIII əsrin ortalarından bə yana insanların arasında fərdi müxtəlifliklərin əqləqi məzmun daşıdığı, bu səbəbdən da hər kəsin öz hayatını başkasına həsəd aparmadan ya-şamalı olduğu inancı daha da möhkəmləndi. Sonralar bu xətt bir az da inkişaf edərək, boyük alman sosioloqu Maks Veberin timsalında protestant əqləqinə səyköyən təmənnəsiz əməyin, sərt nizam-iztimazin, fanatikcəsinə işğuzarlığın yeni bir ibadət forması olduğunu fikrinə gotirib çıxardı.

Tolerançın liberal interpretasyonu XVII. əsr dini azadılıqla bağlı mövzularla əlaqədar, xüsusilə də Lökkenin fəaliyyəti sayısında ortaya çıxıb. Ancaq bu sahədə onunla yanaşı Hobbsun, Volterin, Millin gördüyü işlər də böyük əhəmiyyət kəsb edir.

Dediymiz kimi, Con Stüart Mill tolerantlıq məfşumunun əlaqi mənada azadlıq və müxtəliflikdən öncə goldiyini vurğuyur. Con Lokkdan etibarən müftükçülərindən liberalizm əlaqi sütunu sayılan toleranlıqda dair ortaq baxışlar vardı. Çünkü müxtəlif həyat tərzi və düşüncələri olan fördlərin müstərək icitimal struktur daxilində birgə yaşamlarını etməsin etməsi əlaqi formuluya yalnız tolerantlıqdır. Təşkilatın azadlığından inkişaf etməsin etməsi və beləliklə, azadlıq məfkürəsinin mühfizəsi edən bir cəmiyyət tolerancı cəmiyyəvdir.

XVIII asırda maarifçi felsefənin nüshənlərindən biri də fransız ədibi Volter idi. O, "Falsoslu məktubları", "Falsoslu lügəti" kimi traktatlarında tolerantlıq mövzusunu üzərində ətraflı dayanıb. Volter üçün tolerantlıq bir tərəfdən bütün de-mokratik azadlıqların əsası, digər tərəfdən isə əxlaqın qızıl qaydasına riayət etmənin nöticəsidir: "Özünə rəvə bilmədiyini başqlarına da rəvə görmə". Bununla yanaşı, o, insanın təbiətə zəif və günaha meyilli olduğunu nazara alaraq, insanların bu cəhətlərinə do tolerancı yanaşmasının vacibliyini vurgulayıb. Voltere görə tolerantlıq "təbii" qanadur.

Multikulturalizm ideyasının yeni dövr felsefesine bağlılığını anlamak bakımından ingiliz filosofu Tomas Hobbsun (1588-1679) da görüşleri mühüm önemiydi. Hobbs liberalizm kontekstinde müxtəlif fərdlərin cəhəti və təhlükələri arasında qazıqlıq rəqabət olduğunu iddia edirdi. Filosofa görə, insan tobiati uyğun olaraq özünü idarə etmək qabiliyyətindən sahibdir, onun əlinəndə alınması mümkün olmayan hüquq və azadlıqları var. Hobbs bütün bu fərdi xüsusiyətlərin dövlət tərəfindən mühafəzə olunmasının vacibliyini bayan edir. Ümumiylidə görürsək, əksər klassik liberal müətəffeklərin fikrindən gərə, insan tobiati etibarla dövlətəsindən ayıqda qala bilmez.

Yeni dövr felsefesinde multikulturalizm baxımından maraq doğuran or mühüm məqamlardan biri da insanların bircəyəşşiyin şərtləndirən amillərdir. Bu zaman da çox ictimai müqavilə (social contract) anlayışına istinad olunur. Nəzəriyyəyə görə, bircəyəşşiyin əsasını rasionallı-konvensional müqavilə təşkil edir. Müxtəlif konfessiyə və etnosların, fərqli mədəniyyətlərin konvensional həyat tarzı bunuluna tənzimlənir. Digər tərəfdən, Lökə dd. Hobbs da siyasi iqtidarı icti- maq düşündürdən öncə gəldiyini və bunun yeni dövr felsefəsinin müəyyənləşdirən amillərdən biri olduğunu vurğulayır. Təsdidüf deyil ki, həm orta əsrlər, həm də yeni dövr Qərbi dünyasında baş verən və mözəhdə savaslarının ortadan qaldırı- maq üçün "kimin bölgəsində yaşayırımsa, onun dinini qəbul edirəm" (cuius regio eius religio) prinsipinin osa götürülmüş sobobila dini azadlıq sivası iqtidat vasitəsi təsilo müyyənələşdirilmiş oldu. Yəni orta əsr insanların düşüncəsinə hakim olan Tann və kilsə anlayışının yenisi dövlət tutmaga başladı. 1651-ci ilə qələmə alındığı "Leviyafan" adlı məşhur əsərində Hobbs varlıq alməni iki qismə bölür. Tannın təsirdindən yaradılan təbiət və bunun insan tərəfindən təqdiqı sayısında formalşamışdır. "Commonwealth" (birlük) "State" (dövlət) və "Civitas"dan (vətəndəs) ibarətdir. Bu cür təqdiq noticəsində fördlərdən comiyyət, sonra isə dövlət meydana gəlir. Dövlətin təməlini onun suverenlitən təskil edir.

“İctimai məqavilə” adlı traktatda fərdiyatçılığı dair məsələlərin üzərində duran Jan Jak Russo (1712-1778) fəndlərin təbii və labüb azadlığla malik

olduğunu təsdiq edir. Eyni zamanda, əksəriyyətin, yaxud hamının istəyi ilə idarə olunan dövlətin insanları, fərdləri azad yaşatmaq üçün geniş səlahiyyətlərə malik olacağını vurğulayır. Russo fərdin şəxsi istək və maraqlarını cəmiyyətin digər üzvlərinə bəslənən ehtiramla uzlaşdırmağa çalışır, belə bir konsepsiyanın hamı üçün faydalı olacağını düşünürdü.

Maarifçilik dövrünün mütəfəkkirləri insana universal baxışla yanaşı, onu hər hansı konkret bir mədəniyyətə mənsub fərd kimi də qəbul edirdilər. Kartezian fəlsəfəsinin tənqidçisi Janbatista Vikoya (XVIII əsr) görə, təbiət, yəni fenomenlər dünyasından fərqli olaraq, tarix və mədəniyyəti insanlar yaradır. Vikodan sonra Monteskyo və Herder bu düşüncələri inkişaf etdirdilər. Məhz Herder XVIII əsrə ilk dəfə mədəniyyət terminini ortaya atdı. Herderə görə, insan özü özünü var edir və həyatını yaxşı bildiyi situasiyaya uyğun olaraq özü qurur.

Yeri gəlmışkən bunu da vurğulayaq ki, klassik liberalizmə mənsub mütəfəkkirlər köləliyi, elitarizmi, patriarxallığı, müstəmləkəciliyi və orta siniflərin siyasi hakimiyyətini müdafiə edirdilər.

Bələliklə, yeni dövr fəlsəfəsinin təmsilçiləri, o cümlədən, maarifçi filosof və yazıçılar multikultural ideyaları həm fərdin öz həyatı, həm də ictimai sfera üçün mühüm ideoloji təməl sayıblar. İnsanların birgə yaşaması baxımından ən vacib şərtin tolerantlıq olduğunu istər antik dövrlə, istər orta əsrlərə, istərsə də yeni dövrlə aid bütün proqressiv fəlsəfi cərəyanlar və filosoflar yekdilliklə qəbul edirlər. Fəlsəfə tarixinin yeni mərhələsində isə mədəniyyətlərərəsə münasibətlər, müxtəlif mədəniyyətlərin qarşılıqlı integrasiyası, nəhayət, çoxmədəniyyətlilik anlayışının əsasları ciddi şəkildə tədqiq olunmağa başlandı. Bütün bunlar XX əsrin ikinci yarısından başlayaraq multikulturalizm anlayışı və tendensiyasının, "multikultural vətəndaşlıq", "konstitusional vətəndaşlıq" kimi məfhumların aparıcı siyasi-fəlsəfi platformalara çıxmazı ilə nəticələndi.